

MUSIQİ QÜDRƏTDƏN GÖLMƏDİ...

(və yaxud gözümlə gördükklərim...)



Vahid Məhərrəmov

Musiqi mən deyərdim ki, könül dünyamızın yarasıqlı bər-bəzəyi, bəlkə də həyati dərk etməyin ən asan və qısa yolu - uluların, müdriklərin və arıflərin yoludur. Bir-birindən gözəl musiqiləri dinlədikcə xəyallar bizi həyat dənizinin əlçatmaz, ünyetməz dərinliklərinə aparır çıxarır. Bu dəniz sahilsizdir, bitib-tükənməyəcək qədər ucsuz-bucaqsız və sonsuzdur...

Musiqiyə ölümündən döncəklərinə ümid edənlər...


Elə duyumlu insanlar var ki, dünyadan köçəcəklərini əvvəlcədən hiss edərək sanki bir anlıq da olsa, ilkinliyinə - uşaqlığına, körpəliyinə, ana laylaları ilə dolub-daşan günlərinə qayıtmaq isteyirlər. Hətta musiqi sədaları altında dəfn olunmaqlarını vəsiyyət edənlər də az deyil. Onlar musiqinin səsindən, ecaskar təsirindən yenidən həyata qayıdaqlarına ümid bəsləyirlər. Belə insanlar ömrüllərinin son anlarında tibbdən, həkimdən, bir sözlə, hər şeydən və hər yerdən əllərini üzəndən sonra musiqiyə tapınır, ona sığınib etəyindən tutaraq sanki möcüzə baş verəcəyinə inanırlar. Amma təəssüf ki, həyatda hər şey istəklərimizin hökmünə tabe olmur, arzularımıza boyun əymir. Görünür ki, bizdən asılı olmayan elə proseslər var ki, onlar heç nəyə, heç kəsə məhəl qoymadan öz axarı ilə inkişaf edir. Biz isə yalnız bu hadisələrin bəzən seyircisi oluruq, bəzən də iştirakçısına çevrilirik...

Böyük şairimiz Bəxtiyar Vahabzadənin muğamlarımıza həsr etdiyi və zamana sinə gərərək həmişə sevilə-sevilə oxunan, oxunduqca da zövqləri oxşayan, daim yaddaşları itiləyib korşalmağa qoymayan "Muğam" poemasının kövrəklik köynəyinə bürünmüştəri də var.

Diqqətimizi özünə çəkən həmin misraları oxuduqca sanki bunlar insan ömrünün son akcordları, axırıncı piçiltəri, sonuncu çırpıntıları kimi səslənir. Bu piçiltərlər, bu çırpıntılar bizi düşüncələr aləminə, fikir dünyasına istiqamətləndirir. Şair vəsiyyət edir:

**...Dəfn edin siz məni Zabul-Segahin mayəsinə
Deyirəm, bəlkə məni bir gün oyandırıdı muğam.**

Ömrünün gənc yaşlarında, hələ heç doyunca kam almadığı həyatdan köçmüş, şair Əli Kərim də ölümündən üç gün əvvəl yazdığı "Vəsiyyət" şeirində musiqi sədaları altında dəfn olunmağını istəmişdi. Onun öz doğmalarından indi də çox qəribə səslənən belə xahişi olub:



**Tabutuma
Bir az kağız qoyun,
Bir dənə də qələm,
Hayif bu yaşıda,
heç nə,
heç nə deməmişəm.
Dostlar
İşdi,
İmkan olsa
Bir dənə də mahnı çaldırsınlar.
Şeirlə mahnının möcüzəsiylə
Ayılmağa
Çox dəli bir ümidim var.**

Sanki möcüzə baş verəcəyini zənn edən yaxın dostları, doğmaları onun vəsiyyətini yerinə yetirərək tabutuna qələm və kağız qoyublar. Şairi də musiqi sədaları altında, göz yaşları içində məzara endiriblər. Şeir də oxunub, mahni da səslənib, amma qeyri-adi bir hadisə baş verməyib. Gözləntilər, möcüzələr ümidi ləri doğrultmayıb, arzular çiçək açmayıb, istəklərin üstüne gün işığı düşməyib. Nə qədər qüdrətli, qüvvətli olsa da, musiqinin Əli Kərim kimi cavan, istedadlı bir şairi dirildib ölümün əlindən almağa gücü çatmayıb...

Yer üzünün müxtəlif ölkələrində yaşayan bəzi millətlər də dünyasını dəyişən əzizlərini musiqi sədaları altında torpağa tapşırırlar. Musiqi ilə yaşayış nəfəs alan insanlar doğmalarıyla da, yaşadığı həyatla da elə musiqiyə vidalaşırlar. Yəqin ki, bu işdə, bu adətdə nə isə hələ də bize bəlli olmayan, sırrını aça bilmədiyimiz bir hikmət, yaxud gizli rəmzlər, mənalar gizlənib. Görümüşəm ki, insanlar həyatlarının həm ən ağır saatlarında, həm də ən xoş günlərində musiqiyə tapınır, ağrı-acılarını unutmaq, sevinclərini bölüşmək üçün ona sığınır, ondan kömək umurlar.

Təbiətin səs çələngi

Kim nə bilir, bəlkə də elə kainatımız səsdən, musiqidən yaranıb. Əgər belədirse, deməli, insan yaranmamışdan da əvvəl yer üzündə səs olub. Küləyin səsi, dalğaların piçiltisi, buludlardan aram-aram çisələnən damcıların çırpıntısı. Təbiət daim bu və ya digər ritmik səslərlə baş-باşa olub, üz-üzə qalıb. Hələ danışa bilməyən insanlar da dünyanın körpəlik dövründə fikirlərini bir-birilərinə müxtəlif ahəngli səslərlə, işarələrlə, rəmzlərlə bildiriblər. Deməli, səslər həyatın yaranışı ilə yaşıddır, dünyanın özü qədər qədimdir. Zaman keçdikcə isə yavaş-yavaş sözlər yaranıb. Səsə söz də qatılıb. Səs daha da zənginləşib, dada-tama gələrək şirinləşib. Sonra da səslərin və sözlərin birliyini ifadə edən mahnilər bəstələnib, musiqilər qanadlanıb. Dinlədiyimiz musiqi də günümüzə çatana qədər uzun bir yol keçib.


Təbiətdəki bütün canlıların, əşyaların öz səsi olduğunu kim bilmir ki?! Bu işin gözəllik yaradan tərəfi odur ki, eşitdiyimiz səslər bir-birindən fərqli və bənzərsizdir. Suyun şırıltısı, göyün gurultusu, yağışın yağması, çayların

səsi, yarpaqların bir-birinə söykənib asta-asta piçıldaşması, dənizin dalgalanması... Hələ bura quşların, böcəklərin nəgməsini də əlavə etsək yəqin ki, təbiətin səs çələngi daha da əlvan olar...

Qətbləri titrədib ilhamla gətirən musiqi

Mənbələri, qaynaqları vərəqlədikcə öyrənirik ki, bəzi alımlər, yazıçılar və sənətkarlar musiqi dinləmədən yazış-yarada bilmirlər. Sanki musiqi belə insanların yaradıcılıq ilhamını coşduraraq yazış-yaratmağa ruhlandırır, əllərindən tutub yaradıcılıq dünyasının dərin qatlara aparır. Musiqi qurub-yaradan insanların həyat yollarına işıq saçır, daim yanlarında olur. Deyilənə görə, böyük alim Eynşteyn hələ kiçik yaşlarından skripka calmağa həvəs göstərib. Qısa müddət ərzində bu musiqi alətinin sirlərinə yiyələnib. Müəllimi onun istedadına, bacarığına heyran qaldığından döñə-döñə israr edərək deyib ki, o, mütləq musiqiçi olsun, bu yolu tutsun. Gələcək həyatını musiqi sənəti üstündə qursun. Ustadının bu təkidlərinə baxmayaraq, Eynşteyn fizika sahəsini seçir. Amma alim ömrü boyu sevimli skripkasından da uzaq düşmür. Ona sadıq qalaraq, həmişə yanında, əlinin altında saxlayır, dostlarının kiçik məclislərində çalıb onlara zövq verəmiş.

Kitab dükənlərində əsərlərinə növbə yaranan tanınmış yazıçı Haruki Murakami də sən demə, caz musiqisinin böyük həvəskarı imiş. Hətta o yaxınları ilə səhbətlərində deyirmiş ki, onu yazıçı edən caza aludəciliyidir. Kim bilir, bəlkə də elə buna görədir yazıçının əsərləri maraqla qarşılanır, asan oxunur. Ola bilər ki, ilk cəhdə Murakaminin əsərlərini oxumaq bir az yorucu görünüsün, xüsusilə "Norveç meşəsi" romanını. Çünkü yazıçı cümlələrinin arasına cazbandların, caz musiqiçilərinin adlarını səpələyib. Caz



musiqisinin büyük pərəstişkar olan Murakami əvvəllər caz-bar işlədirmiş. Elə həmin dönləmlərdə də yazıçı olmağa qərar verir və hər axşam müştərilər gedəndən sonra qələm-kağıza sarılıb yazmağa başlayır. Elə o başlayan, bu başlayan, yazıçı o vaxtdan qələmi yerə qoymayıb. Caz musiqisinin təkanından, mayasından dünya şöhrətli yazıçı - Haruki Murakami imzası tanınır. Musiqidən zövq alan yazıçı bu gün də bir-birindən maraqlı əsərlər yazaraq oxucularını sevindirir. Onun bəzi romanlarının adları da elə musiqini ifadə edir. Məsələn, "Rəqs, rəqs, rəqs", "Küleyin nəğməsini dinlə" və sairə... Murakami öz əsərlərində çoxlarının bacarmadığını edərək sənki musiqi ilə əbədi yaradıcılığı qovuşdurur. Tanınmış yazıçı müsahibələrinin birində "Caz yaradıcılığınızı necə təsir göstərir?" sualına belə cavab verir: "On üç-on dörd yaşımdan caz dinləyirəm. Musiqi böyük qüvvədir: akordlar, melodiya, ritm kimi təsirlər mənim yaradıcılığımı müsbət təsir göstərir. Mən musiqici olmaq istəyirdim, lakin alətlərdə ifani bacarmadım və yazıçı oldum. Kitab yazmaq da musiqi ifa etmək kimidir. Əvvəl mövzunu çalırsan, sonra improvisə edirsən və nəticə mükəmməldir".

Əsərlərini oxuduqca görürük ki, Nobel mükafatı laureati yazıçı Qao Xinqjian da, əgər belə demək mümkünsə, bütün həyatı və yaradıcılığı boyu musiqi ilə nəfəs alıb. Müsahibələrinin birində deyir: - Hansı əsər üzərində işləməyimdən asılı olmayıraq, musiqinin müşayiəti ilə yazıram. Əvvəlcədən işin ruhuna uyğun musiqilər seçirəm. Çünkü musiqi diqqətimi toplamağa kömək edir. Gərgin atmosfer yaradır, daxili ritmi formalaşdırır. Musiqinin gördüyüüm işin təbiətinə uyğun olması çox əhəmiyyətlidir. Mahni seçimi məsələsində xırdaçılığa qədər gedirəm".

* * *

Dəfələrlə rəssamlarla görüşmüşəm, onlarla söhbət eləmişəm. Hər dəfə şahidi olmuşam ki, onların emalatxanalarından musiqi səsi kəsilmir. Bir dəfə Qarabağ mühəribəsinin od-alovundan keçmiş rəssam İntiqam Ağayevdən bu barədə soruşdum. O, gülümsünərək: Yox, - dedi, - musiqinin mənim işimə heç bir maneçiliyi yoxdur. Əksinə, musiqisiz qalanda sənki dünyanın boş qaldığını, dağıldığını və hətta həyatın bitdiyini zənn edirəm. Özgə vaxtlar baş vura bilmədiyim sənət qapısını açmaqdə mənə yardımçı olur. Bəzən, hətta musiqini rənglərə çevirmək

istəyi də ürəyimdən keçir. Böyük filosof Nitsse deyirdi ki, musiqi faciəni dəf etmək deməkdir.

Sözümüz bu yerində bir anlığa arxada qalmış illərə boylandım. Ötənləri, keçənləri asta-asta geriyə vərəqlədim. Kəndimizdə həyatının sonrakı illərində xəstəlikdən gözləri tutulmuş, dünya işığına həsrət qalan Sərraf adlı bir kişi yaşayır. Onun gözü görməsə də, kənd camaatını - uşaqtan tutmuş böyüyə kimi hamını səsindən tanıydı. Uşaqların üzlərini görməsə də, ağızını açan kimi hənirtılərindən kimin övladı olduğunu dəqiqliyə deyirdi. O kişi heç vaxt səsləri səhv salıb bir-birinə qarışdırmasa, heç nəyi dolaşdırmasa. Yadına gəlir ki, həyatlarında ayaq basanda onun həmişə radioya qulaq asdığını gördüm. Yaziq kişi gözləri görmədiyindən nə kitab oxuyur, nə də televizora baxa bilirdi. Bütün mehrini radioya salmışdı. Musiqi səslənən kimi onun hansı bəstəkarın mahnısı olduğunu deyirdi. Biz uşaqlarsa onun bu fəhminə heyran qalırdıq. Darvazalarının ağızına qədəm qoyan kimi Sərraf kişi ayaq səslərimizi, hənirtimizi eşidib asta addımlarla qarşımıza çıxırdı...

İndi artıq Sərraf kişi də dünyasını dəyişib. Kənd camaatının səslərini də, eşidib bildiyi musiqiləri də özü ilə o dünyaya aparıb. Axarlı-baxarlı gözəl kəndimiz hələlik düşmən əlindədir. Həmin günlərdə musiqi və səslər onun gerçek dünyası və görən gözü idi. Sərraf kişi acı da, əzablı da olsa, qismətinə düşən öz ömrünü yaşayıb getdi...

Güçün tükənməz mənbəyi...

Günlərin birində, pəhləvanların iştirakı ilə xidmət etdiyim hərbi hissədə tədbir keçirilməliydi. Bir gün əvvəl danişdığımız kimi tədbir saat 10:00-da başlamalıydı. Təyin olunan vaxtda hamı öz yerindəydi. Şəxsi heyət sira meydanında dövrə vuraraq dayanıb intzarla tamaşanın başlamaşğını gözləyirdi. Pəhləvanlar da ağır çəki daşlarını və başqa ləvazimatları səhər ertədən daşıylıb hərbi hissəyə gətirmişdilər. Hər şey tədbirə hazır idi. Yalnız zurnaçalan gəlib çıxməq bilmir, hardasa ləngiyirdi. Hamımız səbirsizliklə onu gözləyirdik. Tədbiri ləngitməmək məqsədi ilə pəhləvanlardan birinə yaxınlaşış astaca dedim: "Qardaş, vaxt keçir, bəlkə nömrələri göstərməyə zurnasız başlayasınız? O da nə vaxt gəlsin də!" Sözlərimi eşidən pəhləvan bir az duruxdu, sonra üzümə baxıb təmkinini pozmadan dedi:

- Müəllim, vallah, əgər zurnaçalan olmasa, qulağımın dibində zurna çalınmasa, o daşlarla işləmək mənimçün çətin olacaq. Zurnanın səsi qollarıma qüvvət, dizlərimə təpər verir. Musiqisiz gücsüz oluram, heç qolun da qalxmir ki, daşları atib-tutum...

Əvvəller kəndimizdə dəfələrlə pəhləvanların və kəndirbazların tamaşasına baxmışam; onların yanındakı çalğıçılara o qədər də əhəmiyyət verməzdim... Amma həmin gün - pəhləvandan eşitdiyim o sözdən sonra fikrim, necə deyərlər, öz yönünü doxsan dərəcə dəyişdi. Musiqidən güc alıban neçə pudluq daşları başının üstündə, sinəsində uşaq oyuncağı kimi oynadan pəhləvanlar gözümüzə bir az da ucaldı. Deməli, əgər zurnaçalan o gün, o saatda gəlib çıxmasydı, pəhləvan gücünü göstərə bilməyəcək, tədbir baş tutmayacaqdı... Nə isə, onu deyirdim axı...

Şükür, hər şey mən fikirləşdiyim kimi olmadı. Təyin olunmuş vaxtdan on beş-iyirmi dəqiqədən sonra gəlib çıxan sənətkar gecikdiyi üçün üzrxahlıq eləməyi də unutmadı. Onun gəlisiindən beş-üç dəqiqə keçmiş tədbir başlandı, meydən qızışdı, alqış sədaları qanadlanıb dalğalığa ətrafa yayıldı. İslərimiz yavaş-yavaş öz axarına düşdü. Bir az keçəndən sonra qara zurnanın səsi aləmi başına elə götürdü ki, pəhləvan nədi, hətta bizim qanımız cuşə gəldi. Pəhləvan heç elə bil bayaq biznən sakitə səhbət eləyən adam deyildi. Arada gördüm ki, o, yerinə yetirəcəyi təmrinlərdən əvvəl zurnaçının qulağına nəsə piçildiyir, yəqin ki, ürəyinə yatan havaları çalmağı xahiş eləyir... Həmin o dəqiqlirdə hərbi hissənin sira meydanında qol gücüylə musiqi birləşib, bir-birinə arxa durub bizlərə görsətmə yaşıdır, bizim də qanımızı cuşə gətirirdi. Yadımıma gəlir ki, o ən mürəkkəb tapşırığı məhz zurnaçının çaldığı "Koroğlu"nun üverturası altında göstərdi. İki saata qədər çəkən tədbir xoş ovqat və alqış sədaları ilə başa çatdı. Bilmirəm oxucular buna inanar, yoxsa yox, olani deyirəm - zurnanın o çalğısına qulaq asdıqca, mən də qollarımda gücün, qüvvənin artığını hiss edirdim. Sanki tədbir başlamazdan əvvəlki insan deyildim. O tədbir yaddaşimdə həmişəlik qaldı...

Musiqinin insana güc verməsi, damarlarında axan qanını coşdurub düşmən üzərinə aparması, qələbəyə ruhlandırması dünənin, srağagünün səhbəti deyil. Tarixin saralmış səhifələrini vərəqlədikcə görürük ki,

ötənlərdə müharibənin yazılmış və yazılmamış qanumlarına vaqif olan böyük sərkərdələr əsgəri döyüşə, qanlı savaşlara hərbi marşlar və vətənpərvərlik mahnilarının sədaları altında aparıblar. Əgər belə marş və mahnilar daim döyüşçülərin qanlarını coşdurub qəlbərini riqqətə gətirməsəydi, heç babalarımız ona güvənməzdilər.

Aşağıdakı sətirlər dahi Nizamidəndir:

Çitada Kovalyovun vurulduğu bizim mahnı...

...1980-ci ildə əsgərliyə gedəndə bizi ordu sıralarına Biləcəridən rus millətindən olan iki gənc zabit və bir çavuş apardı. Bizi də elə musiqiynən yola saldılar. Əvvəlcə uzaq və soyuq Çitada, sonra da Sovet sərhədini aşaraq Monqolustanda xidmət etməli oldum. Bilmirəm, bunu bəxtimizin üzümüzə gülməyi kimi qələmə vermək olar, yoxsa yox? O günlərdə iş elə gətirdi ki, üç nəfər azərbaycanlı gedib bizi Bakıdan ordu sıralarına gətirən zabitlərdən birinin komandır olduğu bölüyə düşdü. Yolboyu leytenant Kovalyovla tanış olub səhbətləşmişdik. Gələcək xidmət yerimiz barədə artıq kifayət qədər təsəvvürümüz vardi. İnsafən deyim ki, o həm insan kimi, həm də zabit kimi yaxşı adama oxşayırdı. Bir suyu Yuri Qaqrinə bənzəyirdi. Bir müddətdən sonra öyrəndik ki, onun Azərbaycan musiqisinə də böyük marağın varmış. Bəlkə də elə buna görə bizə mehribanlıq göstərirdi. Ən çox da "O qızı tapın" filmində müğənni Oqtay Ağayevin ifasında səslənən və hamimizin böyük zövqlə dirlədiyimiz, "Ayrı-ayrı doğulduq bu dünyada..." sözləri ilə başlanan "Ey həyat, sən nə qəribəsən" mahnısının vurgunu idi. Zabit bu mahnını böyük heyranlıqla dinləyirdi. Üçümüz də bu işə mat-məetəl qalmışdı ki, görəsən, rus millətindən olan hərbi bizim mahnimizi haradan bilir, kimdən eşidib? Musiqimizə olan bu sevgi onda hardanmış?

Bizim o mahnı, leytenant Kovalyovun dilindən düşmürdü ki, düşmürdü. Hərdən biz üç nəfər azərbaycanlı əsgəri otağına çağırtdırb həmin mahnını oxumağı xahiş edirdi. Bizim də heç birimizin forli-başlı səsimiz olmasa da, onun tapşırığını yerinə yetirməyə məcbur idik. Hiss edirdim ki, zabit oxuduğumuz mahnının sözlerini başa düşməsə də, onun ritmindən, avazından xoş gəlir. Kovalyov bu mahnının sehrindən heç cürə çıxa bilmirdi. Tez-tez deyirdi ki, bu mahnının bəstəkarı dahi sənətkardır. Gör nə güzel əsər bəstələyib. Biz mahnını oxuduqca —

leytenant da masanın üstündə çirtiq vurub ritm tutur, bəzən də bize qoşulub sevimli mahnisını sözsüz zülməmə edirdi. Həvəslə oxuduğumuz mahni onun ürəyinə yaman yatmışdı. Bəlkə də heç onun rus mahnilarından bu qədər xoşu gəlmirdi...

Xidmətimin altı ayını Çitadakı hərbi hissədə çəkdim. Bu müddət ərzində bir Allah bilir ki, həmin mahni komandirimiz üçün neçə dəfə təkrar-təkrar oxudum. İndi hərdən "Ey həyat, sən nə qəribəsən"ə qulaq asanda illerin arxasına sığınib qalmış xidmət günlərim yadına düşür. Belə vaxtda leytenant Kovalyovun gülümser çöhrəsi gözümüzün önündə canlanır. Azərbaycan musiqisi rus zabitini sözün əsl mənasında sehrləmişdi. Mənimsə uçmağa qanadım yoxuydu. Musiqinin insana necə təsir etdiyini komandirimizin timsalında bir daha aydın görürdüm. Düşünürdüm ki, doğrudan da, musiqinin, sənətin həqiqətən milli mənşəyyəti yoxdur. Onun dili də, ruhu da beynəlmiləldir. Gözəl, dəyərli bəstələr milliyyətindən, dilindən, dinindən, harda yaranmasından, dərisinin rəngindən, kimin ifa etməsindən asılı olmayaraq, hər kəsin qəlbini oxşamaq gücündədir. Yəqin ki, onun yerini verən, onu əvəz etmək gücündə olan özgə bir şey yoxdur.

Musiqi barışqı yaradır...

Bayaq dedim axı, əsgərliyimin xeyli hissəsini Vətəndən çox uzaqlarda - Monqolustanda çəkmışəm. Günüümüz, saatımız xidmətin müxtəlif çətin və məsuliyyətli tapşırıqları ilə dolu olardı. Ona görə də vaxtin necə ötüb keçdiyini hiss etməzdik. Tez-tez keçirilən təlimlər, atış hazırlığına çıxışlar da bizi əldən-dildən salırdı. Bir tərəfdən də, demək olar hər gün, ya günsəri bəd xəbərlər də alırdıq. Bir gün də səhər-səhər çox acı bir xəbərdən dəhşətə gəldik, qəzəb qılinc kimi içimizi doğradı. Olanlara inanmağımız gəlmədi. Hamımızı sarsıdan həmin bəd xəbər qəmlə, kədərlə, göz yaşı ilə yoğrulmuşdu. Həmin gün səhər-səhər yerbəyerdə məlumat verdilər ki, monqol gözətçilər axşam taxta oğurluğu gedən əsgər yoldaşlarımızdan birini gülleylə vurub öldürüb, ikincisini də ağır yaralayıb. Ölən Andrey, yaralanansa Sergey idi. İkisinin də evlərinə getməyinə ikicə ay qalmışdı. Lap sonralar bildik ki, onları taxta oğurluğu böyük komandirimiz göndəribmiş. Gizlin tapşırığın belə sonluqla qurtarmağına görə zabit günahını boynuna almır, yaxasını kənarə

çəkməyə çalışır, özünü hər şeydən xəbərsiz kimi aparırı. Hamını bir sual düşündürdü: onlar taxtanı oğurlayıb neyniyəcək, ondan nə düzəldəcəkdir ki? Taxta nə yeyiləsi, nə də cibə qoyulasıdı. Deməli, burada nəsə şübhəli və aydın olmayan məqamlar vardi. Necə olursa-olsun, həmin qaranlıq qalan məqamların üstünə həqiqətin, aydınlığın gur işığı düşməliydi. Amma düşmədi, o hadisənin üstü örtülü qaldı. Müştəntiqlər nə qədər araşdırılsalar da, şahidləri dindirib sorğu-suala tutsalar da, bu hadisənin düyüünü aça bilmədilər, ya da açmaq istəmədilər. Heç komandır "gözün üstündə qaşın var" deyən də olmadı.



İş-işdən keşəndən sonra öyrəndik ki, komandirimiz üç-dörd gün əvvəl həmin əsgərləri yanına çağırıb "dembəl naryadı" kimi qəti olaraq tapşırıb ki, haradan olur-olsun, taxta tapıb bölüün ehtiyat çıxış qapısını təzələsinlər. Yoxsa onlara verəcəyi cəza ağır olacaq. Boksçu olan kapitanın vahiməli görkəmi vardi. Böyük də zabitdən tutmuş əsgərə qədər hamı ondan qorxub çəkinirdi. Andreylə Sergeyin monqol gözətçilər tərəfindən gülleyə tutulduğunu eşidən andan içimizə monqollara qarşı qəzəb, kin dolmuşdu. Əgər həmin günlərdə hərbi hissənin ətrafında onlara rast gəlsəydik, yəqin ki, qan tökülcəkdir... →

Həmən qanlı hadisədən bir neçə gün sonra hissəmizə Monqolustanın paytaxtı Ulan-Bator şəhərindən ansamblın gəldiyi və əsgərlərə konsert verəcəyi xəbəri yayıldı. Çünkü belə şeylər hərbi hissədə hələm-hələm olmurdu. Komandirin əmri ilə şəxsi heyət klubə yiğildi. Konsert iki saata yaxın çəkdi. Monqol müğənnilər rəngarəng mahnilər oxudular. Rəqqaslar maraqlı rəqsleri ilə hamımızı heyrətə gətirməyi bacardılar.

Musiqilərini dirləyib rəqslərinə tamaşa etdikcə, monqollara qarşı olan qəzəb və hırsızın üstünə yavaş-yavaş soyuq su çılənirdi. Oxunan mahnilərin sözlərini başa düşməsək də musiqinin ritmi, avazı bizi valeh etmişdi. Monqol musiqisi gözəl və ürəyəyatılmış imiş... Aradan illər keçsə də, bu gün də həmin musiqi üçün burnumun ucu göynəyir. Musiqi, ifaçıların oxu tərzi, məlahətli səsləri, rəqqasların döyüşülərə xas olan cəld və çevik əl-ayaq hərəkətləri bizim ovqatımıza ovqat qatırdı... Bir ay ərzində üç-dörd dəfə hərbi hissənin qonağı olan müxtəlif monqol ansambları şəxsi heyət qarşısında konsert proqramları ilə çıxış etdirilər. Bize zövq verən gözəl musiqiləri dirlədikcə, əvvəlki günlər əsgər yoldaşlarımızı güllələyən monqollara ürəyimizdə bəslədiyimiz kin-kidurət yavaş-yavaş odunu qurtarmış ocaq kimi oləziyib sönürdü. Bir sözlə, monqol musiqisi qısa vaxt ərzində nifrətimizi ürəyimizdən silib təmizlədi. Bir müddətdən sonra bizi cinayətə sürükləyən zərərli düşüncələr bilmərrə yaddaşımızdan tamam silindi. Musiqi gözəgörünməz gücü və qüdrəti ilə arada sülh yaratdı, tökülsə qanın, baş verəsi faciənin qarşısını aldı. Az vaxt ərzində musiqi qəlbimizdə sülh göyərçini kimi qanad çaldı. Barışq yuvası qurdular...

* * *



yazıq ki, belə şey mümkün olmayıb.


Məşhur ispan yazarı, Nobel mükafatı laureati Joze Saramaqonun "Təxirə salınmış ölüm" romanında da musiqinin xilasedici rolü barədə çox maraqlı məqamlar saysız-hesabsızdır...

* * *

Hərdən musiqinin sehrinə dalanda onu rənglərə bənzətmək fikri ürəyimdən keçir. Çünkü musiqi də rənglər kimi çeşidlidir, fərqli və bənzərsizdir. Rənglərin hər birisinin ayrı-ayrılıqda gözəllik və məna çaları var. Onların hərəsi ürəyimizə bir cür yatır, qəlbimizdə bir cür ovqat yaradır. Rənglər kimi musiqinin də özünəməxsus özəlliyyi var. Elə bənzərsiz olduğuna görədir ki, hər musiqidən, hər ifaçıdan bir cür zövq alırıq. Zövq alıqca da ürəyimizdə musiqiyə olan sevgimiz artır, gücümüz, qüvvəmiz aşib-daşır, daim irəli baxırıq. Hər halda şəxsən mən beləyəm...

...Arxada qalmış illəri yaddaşimdə vərəqlədikcə xatırlayıram ki, durğunluq dövrü deyilən illərdə pambıq tarlalarında çalışan zəhmətkeşlərə konsert vermək üçün rayon mədəniyyət evinin musiqiçiləri tez-tez sahələrə gələrdi. Onlar söyüd ağaclarının qalın kölgəsində "səhnə" düzəldib günün altında işləməkdən, pambıq yiğib plan doldurmaqdan qapqara qaralmış zəhmətkeşlər qarşısında →

Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın xatırələrindən öyrənirik ki, yazarının özünün də musiqiyə böyük marağı olub. Bir müddət ustاد sənətkarlardan kamança çalmağı öyrənib. Ölümündən bir müddət əvvəlsə axırıcı dəfə kamançasına sarılıb. Yəqin ki, bu zaman özünün sevdiyi ən gözəl bir bəstəni çalıb. Kim nə bilir, bəlkə də, böyük ustaq musiqinin gücü, qüdrəti ilə ölümü özündən qovub uzaqlaşdırmaq istəyib. Amma nə



programı ilə çıxış edər, musiqi ilə onların canından yorğunluğu çıxarmağa çalışardılar. Belə konsertlərin bir yaxşı tərəfi də onda idi ki, zəhmətkeşlər bu müddət ərzində işdən əllərini çəkib dincəlir, yorğun-arğın bədənləri musiqinin sehrində rahatlanırırdı. Camaat

üçün verilən bu konsert mənə o qədər də qeyri-adi deyildi. Çünkü belə şeyləri tez-tez gördürük. Amma məndən ötrü qeyri-adi, heyrətamız o idi ki, konsert başlayan kimi musiqi səsini eşidən ətrafdakı quşlar dəstə-dəstə uçub gələr, ağacların budaqlarına qonar, müğənnilərə qoşulub cəh-cəh vurardılar. Konsert bitəndən sonra da gəldikləri kimi uçub gedərdilər... Mənimçün musiqinin bir sehri də bundaydı...

Musiqi daim qəlbimizi oxşayır, ovqatımıza sığal çəkir. Bəzən kədər bizi sıxsa da, musiqiyə qulaq asan kimi qəm-qüssəmiz dağılır, müvəqqəti də olsa işıqlı düşüncələrə köklənməyə çalışırıq. Ovqatımızın əyilmiş qəddini, bükülən belini düzəldirik. Bəlkə buna görədir ki, zaman-zaman musiqidən insanın müalicəsində də istifadə olunub. Deməli, musiqi əsrərdir ki, təkcə insanlara məna və zövq vermir, həmçinin sağlamlığın keşiyində də dayanır. Musiqi ilə müalicə heç də bəzilərinin təsəvvür etdiyi kimi yenilik deyil. Məşhur filosof, böyük logman Əbu-Əli İbn Sina "Musiqi elmi haqqında" çox dəyərli əsərində musiqinin insan sağlamlığına təsirindən bəhs eləyir. Avropanın özündə də dünyaca məşhur olan bəstəkarlardan Baxın, Bethovenin və başqalarının musiqilərindən insan müalicəsində istifadə edildiyi tibb aləminə çıxdan bəllidir.

Muğamlarımızın da böyük gücü, qüdrəti hamımıza yaxşı bəllidir. Bu artıq başqa söhbətin mövzusudur.

Əgər sevdiyimiz əcnəbi yazıçılarının əsərləri dilimizə tərcümə



edilməyibsə və biz o dili bilmiriksə, neyniyə bilərik? Onların yaradıcılığı ilə yaxından tanış ola bilmirik. Bu cəhətdən musiqinin bəxti gətirib. Çünkü onu da rəsm əsərləri, tarixi abidələr kimi tərcümə etməyə

ehtiyac yoxdur. Hansı xalqın musiqisi olursa-olsun, o bizimlə öz dilində danışır. Əgər zövqümüzü oxşayırsa, özümüzdən asılı olmadan biz ona könül bağlayırıq, həm sevə-sevə, həm də təkrar-təkrar dinləməkdən usanmırıq. Musiqi (əlbəttə ki, gözəl musiqi) milliyyətindən asılı olmayıaraq, bütün insanların qəlbini ovundurur, sehirləyir.

Musiqi heç vaxt köhnəlmir, onun üstünü toz basmır, qəddi əyilmir, beli bükülmür. O həmişə canlı və yenicə turmurcuqdan çıxmış çiçək kimi təravətlidir. Təbdən və dəbdən düşməyərək könüllərdə özüne əbədi yuva qurur. Xalqlar, millətlər, nəsillər arasında körpü misalıdır. Keçmişin dərinliyində, bu günün sıxlığında itib-batırır. Zaman ötdükcə, yeni bəstəkarlar, yeni musiqilər, yeni ifalar - ifaçılar doğulur. Belə olanda isə musiqinin meydanı daha da genişlənir. Zaman irəli getdikcə, musiqi dünyamız sərvət yükünü artıraraq daha da zənginləşir...

* * *

Görəsən, bu gün musiqi dinləməyən, musiqini sevməyən varmı? Onun sehirləmədiyi bir ürək, yuva qurmadığı bir könül tapmaq mümkünürmü? Buna inanmaq çətin məsələdir. Çünkü, ən savadsız, ömründə əlinə kitab almayan sadə birisi belə musiqini sevir, ona ürəkdən könül bağlayır. Başqa cür də ola bilməz. Axi musiqi bir hava, su, qida kimi insanları daim həyata ruhlandırır, gözəl dünyani gözündə bir az da gözəlləşdirir, insanı qurub-yaratmağa, dəyişməyə və yenilənməyə səsləyir...